

ISSN 1683-7606

Azərbaycan Respublikası  
“Təhsil” Cəmiyyəti

“Bilgi” dərgisi

TƏHSİL  
MƏDƏNİYYƏT  
İNCEŞƏNƏT

---

---

EDUCATION  
CULTURE  
ART

Journal “Knowledge”      3-4  
“Education” Society of  
Azerbaijan Republic      2005

## MÜNDƏRİCAT

## TƏHSİL-OBRAZOVANIE-EDUCATION

<i>A.Mehrabov, R.Ağamalıyev, İ.Əhmədov.</i> Tədris prosesində modul təlim texnologiyasından istifadənin imkan və yolları .....	3
<i>A.Əliyev.</i> Müasir tələblər baxımından ümumtəhsil məktəblərində sinifdaxili şagird qiyamətləndirilməsi .....	13
<i>A.Hasanov.</i> Upbringing as a component of pedagogical process .....	19
<i>R.Abbasova.</i> Azərbaycan Respublikasının təhsil islahatları və onun təhsildə təzahürü .....	24
<i>B.Nəbiyev, S.Əliyev, İ.Lətifov.</i> Ekvivalent anlayışının tədrisi metodikası haqqında ..	26
<i>I.Cabrayilov.</i> View on the modern problems of teaching history .....	30
<i>R.Sultanov, G.Hacıyeva.</i> Biologyanın təbiətşünaslıq materialları ilə əlaqəli tədrisində müsahibə metodundan istifadə .....	32
<i>R.İbadova.</i> Orijinal dərs vəsaiti .....	36
<i>İ.İsaxanlı.</i> Azərbaycanda latin əlifbasına keçid tarixə qısa baxış və Fərhad Ağazadə.	38
<i>H.Muradova.</i> Концептуальные идеи книги «На пороге жизни» в области социального становления подростка, формирования его самоуправленческих навыков в этом направлении .....	49
<i>R.Quliyeva.</i> Psixologiyada şəxsiyyətin professional təşəkkülü probleminə əsas yanaşmalar .....	75
<i>M.Əliyev.</i> Aılə, tərbiyə və milli dəyərlər .....	79
<i>R.Quliyeva.</i> «Kitabi-Dədə Qorqud» dastanlarında fel şəkillərinin xüsusiyyətləri .....	82
<i>M.Salahov, B.Bağmanov, H.Məmmədova, Ş.Muradova, L.Bağmanlı.</i> C <sub>n</sub> -karbohidrogenləri, onların quruluşu, qrafiki təsvirləri və nomenklaturaşı. C <sub>4</sub> -karbohidrogenləri .....	88
<i>Y.Zeynalov, A.Əhmədova.</i> Böyük neftin Avropaya nəqli: perspektivlər və sosial nəticələr .....	96
<i>H.F.Dadashzade.</i> Family stability factors and family disruption causes .....	99

## MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT

## KÜLTÜURA İ YISKÜCCTVÖ

## CULTURE AND ART

<i>M.Mirzəliyev.</i> Dahi bəstəkar .....	103
<i>G.Safarova.</i> Из истории эволюции сонатной формы .....	105
<i>Yaşar Səmədov – 55</i> .....	110
<i>Yaşar Səmədovun əsərləri</i> .....	111
<i>Xülasələr</i> .....	119
<i>Məqalələrə tələblər</i> .....	123

göstərildiyi kimi müəllim əllerində elmin çıraqını tutaraq körpələr nəslinin haqqı, ədalət yolunu işıqlandırır. Yazan alımlar, həyata keçirən praktik müəllimlərdir.

Hər bir valideyn müəyyən mənəda müteəllim-müəllim, hər bir müəllim də valideyn mövqeyində durmağı, həm də ətraf aləmə uşaq nəzəri ilə baxmağı bacarmalıdır. Və ya bu keyfiyyəti özünə təlqin etməlidir. Axı ətraf mühitdə, sirlisəhrlə bu aləmdə uşaqlar üçün, bəzən, qaranlıq, bəzən, çətin, bəzən də tərəddüdü mövqeyini müəllim sahmana salmalıdır. Məhz müəllim, forma və məzmunu ilə biribirini təsdiqləyən dərslik və ya dərs vəsaitinin müəlliflərinin zəhmətini özünün əməyi-əməli fəaliyyətləri ilə qiymətdəndirməlidir.

Təbii ki, ilk baxışda şagirdə də qiyməti (balla və ya stimullaşdırıcı sözlə) müəllim verir. Müəllime – pedaqoqa «qiyməti» isə reallıqda şagird, valideyn vermiş olur. Özünün öyrətmək dəsti-xətti ilə, istinad etdiyi dərslik və ya dərs vəsaiti ilə apardığı işin metodik səviyyədə ustalığı ilə, özünün əlavə yaradıcılıq ideyaları ilə, qazandığı yüksək ali titul olan şərəfli müəllimlik missiyasını gerçəklidə təsdiq etməsilə. İndi hünər üçün meydan praktik müəllimlərindir.

\*\*\*

## AZƏRBAYCANDA LATIN ƏLİFBASINA KEÇİD TARİXƏ QISA BAXIŞ VƏ FƏRHAD AĞAZADƏ

İsaxan İSAXANLI, *pedaqoji elmlər namizədi*  
Xəzər Universiteti

Ərəb əlifbasının islahi və latin əlifbası ideyasının yaranması. Vaxtile islamlaşan, Xəlifeliyin bir vilayətinə çevrilən və İslam sivilizasiyasının üzvü olan Azərbaycanda ərəb əlifbasından istifadə olunması təbii olmuşdur. Alımlar, şair və yazıçılar, səlnaməçilər bu əlifbadan istifadə edərək əsərlərini ərəb (dövrün əsas elm dili), fars (dövrün əsas poeziya dili) və 13-cü yüzillikdən başlayaraq, həm də türk dilində yazmışlar.

19-cu əsrin ortalarından başlayaraq Avropanın və Rusyanın elmi-mədəni təsirinə məruz qalan Azərbaycan mütəfəkkirləri və ziyalılarının bir qismi ərəb əlifbasının əhalinin savadlanmasında və dilimizin inkişafında ciddi manəyə çevrildiyi fikrinə düşmüş, onun islahi yolunda çalışmış, mübarizə aparmışlar. Bu məsələdə ilk təşəbbüs M.F.Axundova (1812-1878) məxsusdur. M.F.Axundovun ərəb əlifbasının islahatı haqqında düşündüyünü onun 1854-cü ildə yazdığı bəzi məktublarında görmek olar. (1, səh.72-74). Bu yolda planlı, sistemli fəaliyyətə isə M.F.Axundov 1857-ci ildən başlayır. O, özünün tərcüməyi halında yazar: «*1857-ci il miladidə islam əlifbasını dəyişdirmək* (islah etmək – İ.İsaxanlı) üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim» (1, səh.420). Əlifbanın islahi yolunda M.F.Axundov evvelcə, əsasən aşağıdakı müddəələri irəli sürmüştür: 1. Sait hərflər sözün tərkibində samit hərflərin yanında yazılımalıdır. 2. Nöqtələr bütövlükdə hərflərdən atılmalıdır. 3. Sözlər bitişmeyən, ayrı-ayrı hərflərdən əmələ gelməlidir.

Məhz bu şərtlər daxilində M.F.Axundov ərəb əlifbasının islahi yolunda 10 ildən çox ciddi mübarizə aparmışdır. (bax: 2, F-2, siy.1, sax. vah. 39).

60-cı illərin sonuna yaxın bəzi başqa xalqlar arasında da əlifba məsəlesi müzakirə obyektinə çevrilmiş və hətta 1868-69-cu illərdə avar, çəçen və çerkəz dilləri üçün latin əlifbasına oxşayan və soldan-sağla yazılıan bir əlifba tərtib edilmişdi (1, səh. 271). Təxminən elə bu illərdə M.F.Axundov əlifba məsələsində daha 2 müddəə (hər bir hərf ancaq bir şəklə malik olmalıdır və yazı soldan-sağla yazılımalıdır) irəli sürərək, ərəb

əlifbasının dəyişdirilməsi mümkünüyünü qeyd edir. 1870-ci ildə o, ərəb əlifbasının latin hərfli əsasında dəyişdirilməsi ilə bağlı öz ilk layihəsini tərtib edir və layihəni bu məsələlərlə ciddi maraqlanan gənc Məhəmməd Ağa Şaxtaxlıya (1846-1931) göndərir. (2, F-2, siy.1, sax.vah. 43). Bundan sonra o, öz layihəsində bəzi hərfərin şəkillərini dəyişir və 1873 ildə özünün latin əlifbası layihəsinin son variantını hazırlayır. Bu layihənin əlyazmasının bir vaxtlar Əbdürəhim bəy Haqverdiyevdə olduğu qeyd olunsa da (9, səh.19) təəssüf ki, bu tarixi sənədi nə Əbdürəhim bəy Haqverdiyevin fondunda, nə M.F.Axundovun özünün fondunda, nə də başqa arxiv materialları arasında tapmaq mümkün olmadı. Artıq bu illərdə M.F.Axundovun əlində 2 tip layihə vardı. O, 1873-cü ildə «Həqayıq» qəzetiñ redaktoruna məktubunda yazır: «*Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latin əlifbası hərfərindən seçilərək tərtib edilmişlidir ki, onu soldan sağa yazmaq lazımdır. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan sola yazmaq olar.*» (1, səh.347)

Yuxarıdakı müddəaların ən vaciblərindən biri hərfərin vahid şəklə malik olması fikridir. Hərfərin şəkillərinin latin hərfərindən götürülməsi fikri də, məhz bu məsələdə M.F.Axundov tərəfindən təklif olunan variantlardan biri və onun fikrincə, ən uyğunu olaraq irəli sürülmüşdür. O, 1875-ci ildə Fərhad Mirzəyə məktubunda yazır: «*Bu üç fikirdən, mənim zənnimcə, üçüncü fikir (hərfərin şəkillərinin latin hərfəri şəkilləri ilə əvəz edilməsi- I.Isxanlı) daha üstün və məqsədə daha yaxındır. Çünkü onunla oxumaq, yazmaq və çap etmək işləri asanlaşmış olur.*» (1, səh.376). Ömrünün sonuna yaxın M.F.Axundov ərəb əlifbasının islahı ideyasından tam əl çəkir və onun latin əlifbası ilə dəyişdirilməsindən başqa bir variantı qəbul etmədiyini yazır: «*Soldan-sağá yazılıb oxunan, sözlərin tərkibində bütün sait hərfəri samitlər strasına daxil olan və bütün nöqtələri atılmış alfabeti əlifbadan başqa heç bir xəttin hərfərini qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəyəm.*» (1, səh.327). Üzünmüddətli səylərinə baxınayaq M.F.Axundov nəinki əlifbanın dəyişdirilməsinə, onun islah olunmasına da nail ola bilmədi. Bunun əsas səbəbləri barədə Fərhad Ağazadənin fondunda maraqlı arxiv materiallarına rast gəldik və onun bəzi fikirlərini, heç bir yerdə çap olunmadığını nəzərə alaraq, burada onu olduğu kimi verməyi qərara aldıq.

«Neyə görə o qədər islahatçı, o gədər təklif olduğu halda ölkələrin heç birində - nə Türkiyədə, nə İranda, nə də o vaxtin Rusiyasında bir dənə də olsun müsbət hökumət reaksiyası olmayıb?» Doğrudur, ayrı-ayrı şəxslər tərəfindən hər belə bir təklifə və ya onun əleyhinə bəzən səsler ucalırdı; bəzən bu və ya digər islahatın xeyrinə xeyli geniş ictimai hərəkat meydana gəlirdi və aylarla və hətta illərlə dövri mətbuat səhifələrində müzakirə olunurdu. Lakin nəhayət hər şey unudulurdu, hər şey arxivə təhvıl verilirdi. Axi burada xalq təşəbbüsü yox, görünür ki, əllərində bu kimi ictimai sualların həll olunma taleyi olan başqa siniflərin qarışması lazım idi. Bu siniflər isə Türkiyədə, eyni zamanda xəlifələr olan sultanların hökuməti, İranda özlərinə «zillillah» (Allahın kölgəsi) deyən şahların hökuməti, keçmiş Rusiyada isə çarların despot hökuməti idi. Çoxmilyonlu türk-tatar əhalisinin mədəniyyət suallarının taleyi bax bu üç hökumətin əlində idi. İslahatçılar çox yaxşı bilirdilər ki, müvafiq hökumətin iştirakı olmadan belə məsələlər həll oluna bilməzdi. Bu vəziyyəti hamidan əvvəl M.F. Axundov nəzərə almışdı. Baxmayaraq ki, türk-tatar kütləsinin əksəriyyəti keçmiş Rusiya imperiyasının ərazisində yaşayırıdı, M.F. Axundov, ilk növbədə, İran və Türkiyə hökumətinə müraciəti lazım bilmışdı. Əlbəttə ki, o, bu əməli əsassız etməmişdi.

Çar mütləqiyəti öz türk-tatar vilayətlərində tam başqa məqsədi güdürdü: o, bu yerlərdə pravoslavlığı yaymaq istəyirdi. Orada türk-tatarların ana dilində bir dənə də olsun hökumət məktəbi olmayıb; kitab, qəzet və jurnal olmayıb. Onların nəşrinə icazə verilirdi, onda bu icazə xüsusü şərtlərlə və məhdudlaşdırımlarla verilirdi. Məsələn: «Tərcüman» qazetinin (krım tatarı İsmail bəy Qasprinski (1851-1914) tərəfindən 1883 cü ildə təsis edilmişdir-İ.Isxanlı) nəşrinə yarısı rus dilində buraxılmaq şərtlə icazə verilmişdi. Bəli, belə bir dövrədə rus hökumətindən yerli əhalinin mədəni-maarif işlərinə qarışmaq haqqında xahiş etmək ağlasıgmaz idi. Ondan missioner yardımını, kilsə tikilməsi

və istənilən başqa bir şey haqqında xahiş etmək olardı, lakin türk-tatar vilayətlərində ərəb əlifbası islahatının həyata keçirilməsi işində yardım göstərmək haqqında xahiş etmək mümkün deyildi. Onda yalnız tek ruslaşdırma siyasəti aparılırdı.

M.F. Axundov yardım haqqında rus hökumətinə müraciət etməməyi ağlabatan bılır və buna görə o, tez və müsbət nəticələr əldə edəcəyinə ümid edərək, fəaliyyət sahəsini Konstantinopola keçirir. O, düşündürdü ki, dindar sultan (ya onun hökuməti) milyonlarla savadsız müsəlmanların vəziyyətini başa düşəcək, ərəb əlifbasının islahi və ya dəyişdirilməsi haqqında əmr verəcək və Sultanın belə bir əmri elan edilən kimi, bütün müsəlmanlar, o cümlədən Rusyanın türk-tatarları, xəlifənin (TÜRK sultanları eyni zamanda xəlifələr sayılırdı) əmrini dərhal icra edəcəklər.

Çoxmilyonlu müsəlmanların xəlifəsi sayılan Sultan heç vaxt Quranın yazıldığı əlifbadan imtina etmək haqqında qərar verməzd! Hətta onun islahi haqqında da söhbət gedə bilməzd! Xəlifə Şəriətin və Quranın tələblərinin himayəcisidir. O, Quranın yazıldığı əlifbam ləğv etməyə və ya dəyişdirməyə yox, onun istifadəsini həvəsləndirməyə borclu idi. Bax bu vəziyyəti M.F. Axundov nəzərindən qaçırtmışdı. Bəli, onun Konstantinopol və Tehran əyanlarına bu müraciətləri nahaq idi. Başqa tədbirlər lazımdı. Başqa dövr lazımdı. Hər xalqın özünü dərk etməsinə, xalqların öz məktəblərinə malik olub, orada uşaqlarını öz ana dilində və dilinin konstruksiyasına (quruluşuna) daha uyğun gələn əlifba ilə öyrətməsinə şərait yaradan quruluş lazımdı. Bu şəraitləri isə nə çar mütləqiyəti, nə sultan istibdadı, nə də şah rejimi vere bilərdi.» (3, F-515, t-1, iş-6, v-19, 20)

Beləliklə, əlifba məsələsində heç bir dəyişikliyə nail ola bilməsə də, ərəb əlifbasında hərfərin şəkillərinin latin hərfəri ilə əvəz edilməsi ideyası ilk dəfə M.F.Axundovdan gəlmişdir və bu ideyanın həyata keçirilməsi missiyası isə təxminən yarım əsr sonra, başqa insanların üzərinə düşəcəkdi. Yeni əlifba uğrunda mübarizədən danişanda, M.F.Axundovun müasiri və dostluq münasibətləri olan Mirzə Melkum Xan (1833-1908) haqqında danişmamaq mümkün deyil. Milliyyətcə erməni olan Mirzə Melkum Xan (o, müsəlmanlığı qəbul etmişdi) fars dilində əlifba məsələsinə həsr edilmiş 2 fundamental əsər «Şeyx və Vəzir», «Məbdəi tərəqqi» (inkişafın başlangıcı) əserlərini yazmışdır. Bu kitabların hər ikisinin tərcüməsi (ərəb əlifbası ilə türk dilində) 1905-ci ildə Bakıda, 1907-ci ildə Tiflisdə nəşr etdirilmişdir. M.F.Axundov yeni əlifba uğrunda Mirzə Melkum Xanın fəaliyyətini çox yüksək qiymətləndirirdi. O, Mirzə Melkum Xanın Londonda İranın səfiri təyin olunmasından təəssüflənərək, 1875-ci ildə Mirzə Yusif xāna məktubunda yazırı: «İranda tək birçə nəşər hikmət sahibi yazuçı meydana gəlmışdı, təəssüf ki, onun da qədrini bilməyib Londonda həbs etdilər. Əgər o, Tehranda qalsayıdı, ehtimal etmək olardı ki, onun səyi nəticəsində bəlkə də islam əlifbasını dəyişdirmək mümkün olardı». (1, səh.391).

«Xristianlar arasında İslamin ən sədaqətkar dostlarından biri, hətta birincisi» (ifadə Fərhad Ağazadənindir) kimi qiymətləndirilen Mirzə Melkum Xan ərəb əlifbasının islahi yolunda xüsusi layihələr hazırlamış və M.F.Axundova məktublarından bəzilərini öz əlifbası ilə yazmışdır. Yeni əlifba uğrunda mübarizədə, haqqında mütləq danişılması lazım gələn şəxsiyyətlərdən biri də M.F.Axundovun davamçılarından olan, 1889-ildə İranın Qafqazda Baş Konsulu olmuş Mirzə Riza Xandır (1853-1935). 19-cu əsrin 70-ci illərində, ərəb əlifbasının islahi yolunda fikirlərin yüksək vüsət aldığı bir dövrdə «erməni qəzeti «Muşaq» və rus qəzeti «Qolos» ərəb hürufatının çətinliklərindən bəhslər açaraq, müsəlman uşaqlarının erməni və rus məktəblərində təlim və tərbiyə edilməsini təklif etmişdilər. Bu məsələdən xeyli təsirlənən Mirzə Rıza Xan, 1879-cu ildə latin hərfələrini ərəb, fars və turk dillərinə tətbiq edərək, İstanbulda «Şirakət İraniyyə» mətbəəsində «Risaleyi-Rüşdiyə» (Alphabetic Ruchdie) adlı əlifba kitabı çap etdirmişdir». (4, səh.158). Bu əlifba kitabı heç bir uğur qazanmasa da, heç bir yerdə tətbiq olunmása da praktik olaraq latin əlifbasına kecid baxımından tarixi əhəmiyyətə malik idi. Bu kitab Yaxın və Orta Şərqdə latin əlifbası ilə çap olunan ilk əlifba kitabıdır.

Azərbaycan dilində olan mənbələrdə Mirzə Rıza Xan barəsində tərcüməyi-hal xarakterli heç bir məlumat rast gəlmədiyimizdən burada onun haqqında bir qədər

danişmağı lazımlı bildik. Mirzə Rıza Xan 1853-cü ildə Təbrizdə anadan olub. Hələ gənc yaşlarında türk, fars, ərəb dillərini yüksək səviyyədə öyrənərək, ədəbiyyat, riyaziyyat kimi elmlərə yiyələnən Mirzə Rıza Xan xarici dilləri öyrənmək məqsədilə İstanbula gəlir. İki il ərzində fransız, yunan, ingilis və alman dillərini öyrənərək İstanbuldan Tiflisə gəlir. Burada rus dilini də öyrənir və 1877-ci ildə İranın Tiflisdəki Baş Konsulluğunda tərcüməçi, sonra isə baş tərcüməçi işleyir. 1880-ci ildə Tiflisdə yaşayan iranlılardan ibarət «Maarif» məclisi yaradır və yuxarıda adı çəkilən əlifba kitabını fransız dilinə tərcümə edərək bu məclisin gəliri hesabına çap etdirir. 1882-ci ildə «Xan» ləqəbi alır və 1886-ci ildə Rusiyada İran səfirinin müşaviri təyin edilir. 3 ilə yaxın burada işləyir və 1889-cu ildə Mirzə Rıza xan Baş General rütbəsi alır və elə həmin il İranın Qafqazda Baş Konsulu vəzifəsinə təyin edilir. 1890-ci ildə Tiflisdə kasiblər, imkansızlar və müəllimlərə yardım məqsədilə xeyriyyə cəmiyyəti yaradır.

Bundan sonra da, davamlı olaraq, müxtəlif ölkələrdə dövlət vəzifələrində çalışan Mirzə Rıza Xan müxtəlif vaxtlarda İran, Türkiyə, Rusiya, İtaliya, Fransa və bir sıra başqa Avropa dövlətlərinin müxtəlif dərəcəli orden və nişanları ilə təltif edilib. 20-yə yaxın kitabın müəllifi olan Mirzə Rıza Xan, eyni zamanda, «Daneş» ləqəbi ilə fars və fransız dillərində şirin şerlər və hekayələr yazmışdır. O, fars dilində olan şer və hekayələrini bir yerə toplayaraq «Müntəxəbe Daneş» adlı kitab halında çap etdirmişdir. Mirzə Rıza Xanın həyatı ilə bağlı bu məlumat da elə onun «Müntəxəbe Daneş» kitabından götürülmüşdür. (5, səh. 86-92)

Ümumiyyətlə, ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi ideyası bir variant olaraq M.F. Axundovdan gəlsə də, bu məsələ uğrunda heç kim ciddi və planlı iş görməmişdi (hətta M.F. Axundov özü də. Onun uğrunda mübarizə apardığı «yeni əlifba», əsas etibarilə, ciddi islah olunmuş, yeniləşmiş ərəb əlifbasıdır) və bu məsələ bir hərəkat şəklini almamışdı. Düşünmək olar ki, M.F. Axundovdan sonra ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi yolunda mübarizə yeni vüset almış idi. Çünkü, ortada M.F. Axundov tərəfindən irəli atılan latin əlifbası ideyası artıq mövcud idi. Lakin bu baş vermedi. Əlifba uğrunda əsas mübarizə yenə də ərəb əlifbasının ciddi islahı üzərində qurulurdu və latin əlifbası ideyası sanki unudulmuşdu. Faktik olaraq bundan sonra heç kim yeni latin hərfli layihələr irəli sürmemiş (Mirzə Rıza Xanın yuxarıda deyilən əlifba kitabı istisna olmaqla) və bunu ciddi müzakirə obyektinə çevirməmişdir.

**Müəllimlər qurultayında əlifba məsələsi.** 1906 - 1907-ci illərdə əlifba məsələsi yenidən gündəmə gəldi. Bununla bağlı Bakıda keçirilən birinci (15 avqust 1906) və ikinci (25 avqust 1907) müəllimlər qurultayı haqqında qısaca danişmaq zəruridir. 1906-ci il may ayının 21-də Nəriman Nərimanov (1870-1925), Həsən bəy Zərdabi (1842-1907), Fərhad Ağazadə (1880-1931) və başqalarının fəal iştirakı ilə müsəlman məktəbləri müəllimləri Bakıda, «Nicat» Cəmiyyətində bir yerə yığışaraq rus-müsəlman məktəblərindəki vəziyyəti müzakirə edirlər. Ətraflı müzakirələrdən sonra 3 bənddən ibarət aşağıdakı qərar qəbul edilir. *1. Avqust ayının 15-də Bakıda müsəlman müəllimlərindən bir iclas (qurultay) tərtib olunsun və iclasa Qafqazın hər yerindən müəllimlər dəvət olunsunlar.*

*2. Müəllimlərə bu iclasda müzakirə olunacaq məsələlər yazılıb məlum olunsun.*

*3. Əgər məclisə qeyri yerdən müəllimlər az gəlsələr, Bakı müəllimlərinin iclasını iclas-ümumi hesab etsinlər və onun qətnaməsinə külli müəllimlər itaat etsinlər.* (3, F-515, t-1, iş-71, v-14; sitatda orfoqrafiya saxlanılmışdır).

Bundan sonra qurultaya hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Nəriman Nərimanov (sədr), Həsən bəy Zərdabi, Fərhad Ağazadə, Əlisgəndər Cəfərzadə və Yusif Əfəndizadədən ibarət xüsusi komissiya təşkil edilir. Qurultayda müzakirə ediləcək hər hansı bir məsələyə aid bütün suallarla yalnız 3 nəfər - Nəriman Nərimanov, Həsən bəy Zərdabi və Fərhad Ağazadəyə müraciət edilməsi tövsiyə edilirdi. May ayının 21-dən avqust ayının 11-nə qədər 12 iclas keçirilir və müzakirələr nəticəsində keçiriləcək müəllimlər qurultayına hazırlıq işləri tam başa çatdırılır və qurultay avqustun 15-də başlayır. **Birinci qurultayda**, əsasən, yeni tədris proqramları, bu tədris proqramlarına uyğun dərsliklərin hazırlanması, tədrisdə «lal metod»un ləğv edilməsi, yeni təlim

metodunun müəyyənləşdirilməsi yolu ilə məktəblərdə tədrisin vəziyyətinin yaxşılaşdırılması, müəllimlərin hüquqlarının qorunması, Azərbaycan dili dərslərinin həftəlik saatlarının artırılması və bir sırə başqa məsələlər üzrə vacib qərarlar qəbul edilir. Fərhad Ağazadə bu qurultayın katibi olmuşdur. **İkinci qurultayın** bir il sonra keçirilməsi planlaşdırılır və bu dövər qədər Azərbaycan dilində müxtəlif dərs kitablarının yazılıması tövsiyə edilir. İkinci qurultay 1907-ci il avqust ayının 25-də başlayır. Birinci qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfəndizadə və Süleyman Sani Axundovla birlikdə ərəb əlifbasının ciddi islahi üzərində qurulmuş bir «əlifba» kitabının layihəsini hazırlamışdır.

Qurultayın 28 avqust tarixli iclasında bu «əlifba»nın üstünlüklerini sübut etmək üçün Fərhad Ağazadə etrafı çıxış edir və əlifbanın tətbiq edilməsi məsələsini qaldırır. Bu məsələ etrafında iclasda möhkəm müzakirələr və hətta mübahisələr olur. Sonda belə qərara alıñ ki, şərti olaraq Fərhad Ağazadəyə və başqa bir müəllimə (təəssüf ki, mənbələrdə bu müəllimin kimliyi haqqında məlumat əldə etmək mümkün olmadı) bu əlifbanı tətbiq etməyə müvəqqəti icazə verilsin, müəyyən müddədən sonra bunun məktəblilər tərəfindən necə qarvanılması, uşaqların hansı zaman ərzində kitab və ya qəzet oxumaq səviyyəsinə çatması yoxlanılsın və sonra qəti qərar qəbul edilsin. Başqa mənbələrdə bu məsələnin sonralar necə cərəyan etməsi haqda məlumat tapa bilməsək də, Fərhad Ağazadəyə istinad edərək deyə bilərik ki, qurultayda qəbul olunan bu qərar elə oradaca unudulmuş və nəticəsiz qalmışdı. Fərhad Ağazadə yazır: «*Qurultayın sədarətində əyləşmiş şəxslərin məharəti buradadır ki, nə şisi yandurdılar, nə də kababı, əlifbamızın qüsurlarını inkar etmədilər. Bizi də izn verdilər ki, yeni əlifbamızı təcrübədən keçirək. Lakin Maarif direktoru bizə izn verərdimi ki, hökumət məktəbində hələ misli görünməmiş, nəticəsi həlli olmamış bir əlifbani təlim edəydik, rəsmi məktəbdə təcrübələr yapaydıq? İştə, qüsurlar etiraf olundu. Bizim təklif etdiyimiz əlifba da əllərimizdə qalub dünya işığını görmədi. Bundan istifadə edərək, yoldaşlarımızdan Mahmud bəy Mahmudbəyov cənabları, Cərnyayevskinin üsuluna tabe olaraq müsəvvər türk əlifbasını (M. Mahmudbəyovun «Türk əlifbası və ilk qiraət» dərsliyi nəzərdə tutulur-ı. İsaxanlı) yaratdı ki, inдиya qədər davam edən əlifbaların ən dəyərlisidir.*» (4, səh.165)

Fərhad Ağazadə İkinci Müəllimlər qurultayında əlifba məsələsinin müzakirəsinə nail olsa da bundan uzağa getmək mümkün olmadı və bununla bağlı hər hansı bir ciddi qərar qəbul edilmədi. Artıq normal müzakirələrlə ciddi nailiyyət əldə ediləcəyinə inanmayan Fərhad Ağazadə bir neçə nəfərlə birlikdə (Südeyman bəy Əbdürəhmanzadə, Süleyman Sani Axundzadə, Abdulla Talibzadə, Abdulla bəy Əfəndizadə və Mahmud bəy Mahmudbəyov) 1907-1908-ci illərdə, nəzərdə tutulmuş bütün ciddi dəyişiklikləri özündə birləşdirən «ikinci il» (əlifba təlimindən sonra oxunan birinci kitab) kitabını çap etdirirlər. Bü kitabá qarşı çox böyük narazılıqlar və hücumlar olsa da, kitab nailiyyətsiz ötüşmədi. (Buna ciddi etiraz edəndərən biri də Əli bəy Hüseynzadə (1864-1940) idi, daha etrafı məlumat üçün bax: 4, səh. 166-168). Faktik olaraq bu kitabla və onun təsiri altında yazılmış bir sırə başqa dərsliklərlə köhnə ərəb əlifbasının zəifliyi və yararsızlığı sübut olundu, islah olunmuş yeni əlifba və yazı qaydaları yavaş-yavaş Azərbaycanda və Azərbaycandan kənarda müxtəlif mətbuat orqanlarında, o cümlədən məşhur «Tərcüman» qəzetində təbliğ olunmağa başlandı. Lakin bütün bu cəhdlərə baxmayaraq, əlifba məsələsində rəsmi qaydada ciddi dəyişikliyə nail olunması müşkül bir işə çevrilmişdi. «Sanki bu bir müqəddəs şeydir, buna dəlaşanın əlləri quruyarmış» (ifadə Fərhad Ağazadəyə məxsusdur).

Vacib bir faktı da qeyd edək ki, ikinci qurultayda Fərhad Ağazadə ərəb əlifbasının ciddi islahi uğrunda çalışsa da, hələ 1906-ci ildə o, latin qrafikalı bir əlifba layihəsi yazmışdı. ( 3, F-515, t-1, iş-12). Görünür, o zaman ərəb əlifbasının yeni latin qrafikalı əlifba ilə əvəz edilə bilməsinə ciddi inanmadığına görə o, qurultayda daha real məsələni - ərəb əlifbasının islah edilməsi məsələsini qoymuşdur. Lakin bu fakta söykənərək hələ o illərdə Fərhad Ağazadənin latin əlifbası haqqında düşündüyüünü deyə bilərik.

**Latin əlifbası layihələri və «ərəbistlər»ə qarşı mübarizə.** Əlifba məsələsində yeni canlanma Rusiyada Oktyabr inqilabından sonrakı dövrə təsadüf edir. 1917-ci ildə Rusiyada dalbadal baş verən iki inqilab çar Rusiyasının devriləməsi və Sovet hakimiyyətinin qurulması ilə nəticələndi. Həmin illərdə Azərbaycanda Məmməd Əmin Rəsulzadə (1884-1955), Əlimərdan bəy Topçubaşov (1865-1934) və başqalarının rəhbərliyi altında aparılan siyasi iş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxartdı. Lakin Şərqi dünyasında ilk olaraq qurulan və böyük vətənpərvərlik hissələri və ideyaları ilə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu və 1920-ci ilin aprel ayının 28-də Sovet hakimiyyətinin hərb maşını – Qızıl Ordu Azərbaycanı işğal etdi və bununla da həyata keçirilməsi planlaşdırılan böyük demokratik – maarifçilik ideyaları yarımcıq qaldı. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latin əlifbasına keçirilməsi prosesi çox geniş vüsət almışda idi və bu məsələdə ən fəal yenə Fərhad Ağazadə olmuşdur. O, tez-tez mətbuatda əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayır. Artıq əlifba məsələsinin kifayət qədər ciddi müzakirə obyektiñə çevrildiyini görən hökumət 1919-cu ildə məsələyə müdaxilə edir, bu məsələ ilə bağlı mart ayının 21-də hökumətin nümayəndəsi Xudadat bəy Məlik Aslanovun məruzəsi diniñənilir və nəticə olaraq 427 sayılı xüsusi qərar qəbul edilir. Qərarda Xudadat bəy Məlik Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması xalq maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq xalq maarifi naziri yanında xüsusi komissiya yaradılır. (6, F-51, t-1, iş-30, v-29)

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt xəstə olması ilə əlaqədar komissiyanın iclaslarında iştirak edə bilmir. Lakin bu məsələlərlə bağlı öz fikirlərini «Azərbaycan» qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdiridiyi «Əlifba tarixində türklərin vəziyyəti» və «Dilimizin türkləşməyinə çarələr» adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını sübut edir və inkişafa nail olmaq üçün latin əlifbasına keçidin yeğanə düzgün yol olduğunu ciddi dəlillərlə esaslandırır.

Bu komissiyyada 3 layihəyə baxılır. Bumlardan biri Abdulla Əfəndizadənin, biri Məhəmməd Ağa Saxtaxtlının, biri də Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Müzakirələr nəticəsində Abdulla Əfəndizadənin layihəsi qəbul edilir və onun «Son türk əlifbası» adı ilə çapına icazə verilir (7). Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamente müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir. Beləliklə, «Son türk əlifbası» tətbiq olunmamış qalır. Bu haqda Fərhad Ağazadə yazır. «*Abdulla bəyin əsəri olan «Son Türk əlifbası» həm ərəb, həm də latin hərflərlə çap edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşuna əllərdə qalmışdı.*» (4, səh.175) Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur. Amma bu susqunluk çox çəkmir, 1921-ci ilin oktyabr ayında Əlirza Rəsizadənin «Kommunist» qəzetində çap etdiridiyi «Əlifbamızı düzəltməkdənə, dilimizi düzəltməyə çalışalım» adlı yazısı ilə əlifba məsələsində təxminən 6 ay sürən süküt pozulur. Bu yazıya Fərhad Ağazadə ««Əlifbanın dil yanlışlıqlarına təsiri» adlı mübahisə ruhunda yazılmış silsilə yazıları ilə cavab verir («Kommunist» qəzeti, № 228-230, 232-235, 1921). Bu yazılarında Fərhad Ağazadə əlifbanın deyişdirilməsi vacibliyini çox ciddi dəlillərlə sübut edir və bununla da mətbuat müzakirələrinə, demək olar ki, son qoymuş olur. Bu haqda Fərhad Ağazadə özü yazır: ««Əlifbanın dil yanlışlıqlarına təsiri adlı bu məqalələr mübahisə təriqi ilə yazılmışdırsa da, açıq-acığına meydana girdib «Şərqli»nin (F.Ağazadənin-İ.İsaxanlı) iddialarını çürütməyə heç kəsdə cürət olmadı».

Bundan sonra əlifba məsələsində daha praktik addımlar atılımğa başlanılır. 1921-ci ilin dekabr ayından başlayaraq hər həftənin cüümə günləri N.Nərimanovun təşəbbüsü ilə, dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı-30

dekabr və 6 yanvar tarixli icaslarda əlibə məsələsinde iki cərəyan yarandı. «Latinçılar» (ərəb əlibasının latin əlibası ilə əvəz edilməsini israr edənlər) və «ərebistlər» (ərəb əlibasının islahi tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. «Latinçılar» komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrəfilbəyov. «Latinçılar» komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlibə məsələsində latinçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. O dövrə Azərbaycanda istifadə olunan ərəb əlibasına müəyyən dəyişikliklər etməklə bu əlibanın saxlanılması xeyli tərəfdarları olsa da, əlibanın yeni latin əlibası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər getirməklə bu mübarizədən qalib çıxıdlar.

O zaman «ərebistlər» aşağıdakı 7 müddəani ortaya qoyaraq latin əlibasına keçidə heç bir ehtiyac olmadığını israr edirdilər. 1) *Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsayıdı, sabiqədə ərəblərin və indi də yaponların mədəniyyəti olmazdı. Fırənglərin və ingilislərin də imlələri çətindir, fəqət onların da mədəniyyəti bundan müşkülə düşməmişdir.* 2) *Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər.* 3) *Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latin hurufatına nə için tərcih verilsin? Başqası yaramazmı?* 4) *Latin hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcəkdir?* 5) *Latin hurufatını camaat qəbul edərmi?* 6) *Latin hurufatını qəbul edub-etməmək məsələsi üçün Azərbaycan cumhuriyyəti dar bir yerdədir. Yalnız burada qəbul edilərsə, islam millətlərindən ayrılmış qalar.* 7) *Hərgah latin hurufatına ehtiyac vardırsa, bunun qəbulu inqilab yollı deyil, təkamül yolılı icra etməlidir.* (4, səh. 181; sitatda orfoqrafiya saxlanılmışdır).

Məhz Fərhad Ağazadə (4, səh. 178-190) bütün bu suallar üzrə kəsərlə dəlillərlə bu fikirlərin səhv olduğunu və latin əlibasına keçidin ən düzgün və qacılmasız yol olduğunu sübuta yetirdi və faktik olaraq bundan sonra ərebistlərin mövgələri ciddi surətdə zəiflədi.

Bir neçə həftə ərzində keçirilən bu çox vacib müzakirələrin nəticəsi olaraq həm «ərebistlər»ə, həm də «latinçılar»a öz vahid layihələrini hazırlayıb hökumətə təqdim etmək təklif edildi. «Ərebistlər» vahid layihə hazırlaya bilmədilər, lakin «latinçılar» bir neçə müzakirələr keçirərək aprel ayında vahid layihə hazırlayıb hökumətə təqdim etdilər və bu layihə hökumət tərəfindən təsdiq edildi.

**Azərbaycan Yeni Əlibə Komitəsinin fəaliyyəti.** 1922-ci ilin aprel ayında Azərbaycan Mərkəzi İcrayıyyə Komitesi yanında Yeni Əlibə Komitəsi təşkil edildi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi. Səməd Ağamalioğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov. Komitənin elə ilk iclasında Səməd Ağamalioğlunun təklifilə, «komitənin işlerinin tez və səliqəli getməsi, təşkilatın qüvvətlenməsi və canlanması məqsədilə» komitə daxilində 8 (sekkiz) nəfərdən ibarət xüsusi idarə yaradılır, Səməd Ağamalioğlu komitənin fəxri və siyasi sədri, Fərhad Ağazadə isə komitəyə sədr seçilir. (8; F-103, t-1, iş-4, v-1; YƏK-nin 13 iyun 1922-ci il tarixli 1 sayılı iclas protokolundan çıxarış). Ərəb əlibasının latin əlibası ilə əvəz edilməsində bu komitə həllədici rol oynadı və Yeni Türk əlibasının düzülüşü müəyyənləşdirildi (8, F-103, iş-17, v-84). Bu əlibə qəbul edilərkən təqdim edilən 4 layihədən Abdulla Tağızadə və Mirəziz Seyidovun layihəsi daha çox istifadə edilmişdi. (Qalan 2 layihə Abdulla Əfəndizadə və Məhəmməd Şaxtaxlının layihələri idi). Burada bir məqama diqqət yetirək. 1919-cu ildə Maarif Naziri yanında yaradılan komissiyada müzakirə edilən 3 layihədən biri məhz Abdulla Tağızadə və Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Lakin o zaman bu layihə deyil, Abdulla Əfəndizadənin layihəsi əsas olaraq götürülmüşdü. Göründüyü kimi keçən 2 il ərzində Abdulla Tağızadə və Mirəziz Seyidov hər biri öz layihəsini hazırlanmış, «latinçılar» komissiyasında öz layihələrinin əsasən qəbuluna nail ola bilməşdilər. Ümumiyyətlə, latinlaşma uğrunda mübarizə bir hərəkat şəklini aldığı vaxtdan, bu prosesin sonuna qədər bir sıra adamlar, o cümlədən Fərhad Ağazadə, Məhəmməd Ağa Şaxtaxlı, Həmid bəy Şaxtaxlı, Abdulla

Əfəndizadə, Abdulla Tağızadə, Mirəziz Seyidov müxtəlif layihələr təklif etməkdə daha fəal olmuşlar. Adı çəkilənlərdən hər birinin öz əlifba layihəsi olmuşdur.

Aparılan işlər nəticəsində «Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbasi ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbasi hesab olundu» (9, səh.67; 8, F-103, iş-13, v-21). Qeyd edək ki, bu komitə yeni əlifba ilə bərabər, müsəlman dünyasında istifadə olunan rəqəmlərin əvəzinə indiki Avropa rəqəmlərini də qəbul etmişdi. Onu da qeyd edək ki, «indiki avropa rəqəmlərini Azərbaycanda ilk dəfə F. Ağazadə işlətmüşdir. Yalnız bundan sonra bu rəqəmlərdən Azərbaycan Dövlət nəşriyyatının buraxdığı riyaziyyat dərsliklərində istifadə edilmişdir». (10, səh.9).

**Yeni əlifba yolunda savadsızlığın ləğv edilməsi kompaniyası.** Bundan sonra yeni əlifba yolunda savadsızlığın ləğv edilməsi kompaniyası geniş vüsət alır. Bu məsələdə də Fərhad Ağazadə ən fəallardan olmuşdur. Yeni əlifbanın öyrədilməsi metodları ilə bağlı o, müxtəlif təlimatlar hazırlanır, prosesə ciddi nəzarət edirdi. Onun yeni əlifbanın öyrədilməsi məsələsinə aid qeydləri (3, F-515, t-1, iş-18), eləcə də «ikiillik müddətdə SSRİ respublikalarında yeni əlifbanın həyata keçirilməsi üçün metod və tədbirlər»i (3, F-515, t-1, iş-8) xeyli maraq kəsb edir. Savadsızlığın ləğv edilməsi prosesinin necə aparılması təqdim olunan yazının məqsədində aid olmadığı üçün burada, sadəcə olaraq, bəzi statistik rəqəmlər göstərməklə kifayətlənəcəyik. Əgər 1922-ci ildən 1925-ci ilə qədər yeni əlifba ilə savadlananların sayı cəmi 24.774 nəfər idisə, sonrakı 3 ildə, başqa sözlə 1925-1928-ci illər arasında bu rəqəm sürtətlə dəyişərək 200.000-ni ötmüşdü. Ümumiyyətə 1922-1928-ci illər arasında yeni əlifba ilə savadlananların sayı 240.000-ə yaxın idi ki, bu da əhalinin, təxminən, 13%-i demək idi. Bir faktı da qeyd edək ki, yeni əlifba ilə savadlanma yolunda Yeni Türk Əlifbası Komitəsi və başqa nəşriyyatlar tərəfindən 1928-ci ilin noyabr ayının 1-ə qədər 473 adda, 2.377.350 tirajla kitab çap edilmişdi. (daha ətraflı məlumat üçün bax: 9, səh.68-73).

**Birinci Beynəlxalq Türkoloji qurultay.** Artıq bu illərdə nəinki Azərbaycanda, demək olar ki, Türk-tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifba yolunda ciddi işlər görüldürdü. Bu yolu davamı olaraq Bakıda Türkoloji qurultayın keçirilməsi məsələsi meydana çıxarıldı. Bu məsələ Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 6 fevral 1926-ci il tarixli iclasında geniş müzakirə edildi və Birinci Beynəlxalq Türkoloji Qurultayı 1926-ci il fevral ayının 25-də keçirilməsi haqqında qərar verildi. (3, F-515, t-1, iş-46, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 6 fevral 1926-ci il tarixli, 37 sayılı iclas protokolundan çıxarış). Ümumiyyətə, adı çəkilən bu qərarla Birinci Beynəlxalq Türkoloji Qurultayı işi arasında müəyyən fərqlər müşahidə edilir. Belə ki, qərarda qurultayın fevralın 25-də keçirilməsi, Azərbaycandan 7 nəfər nümayəndənin iştirakı göstərilsə də, qurultay fevralın 26-da başlamış və qurultayın işində Azərbaycandan 6 nəfər nümayəndə iştirak etmişdir. Adı çəkilən qərara əsasən qurultayda Abdulla Əfəndizadənin də iştirakı nəzərdə tutulmuşdu, lakin o qurultayın işində iştirak etmemişdi. Qurultaya ciddi hazırlıq məqsədilə qurultayqabığı Ümumazərbaycan müəllimlər konfransı çağırılmışdı. Bu konfrans fevralın 15-dən 19-a qədər davam etdi. Konfransda, Fərhad Ağazadə qurultayda edəcəyi məruzə haqqında geniş məlumat vermiş, eləcə də, yeni əlifbaya keçid prosesinin sürətləndirilməsi vacibliyindən danışmışdır. Onun bu fikri konfransın sonunda qəbul edilən qərarda da öz əksini tapmışdır. Qərarda qeyd edildi ki, biz başqa türk-tatar xalqlarının latin əlifbasına keçmələrini gözləməməliyik. Azərbaycan, bir dəqiqə belə dayanmadan, əhalisinin savadsızlığını yeni əlifba ilə aradan qaldırmalı və bu məsələdə başqalarına nümunə olmalıdır. (3; F-515, t-1, iş-56, v-1,2).

Birinci Beynəlxalq Türkoloji Qurultayı işində Fərhad Ağazadə böyük fəallıq göstərmiş, Martin 1-də keçirilən sayca 6-ci iclasda «Türk dilində yazı qaydaları» mövzusunda məruzə etmişdir. O, məruzəsində, əsasən, belə bir tezis irəli sürür ki, «Türk-tatar dünyasında mövcud olan 3 əlifbadan, dəyişilməmiş şəkildə köhnə ərəb əlifbasi türk dilinin yazı qaydalarına heç uyğun gəlmir, islah edilmiş ərəb əlifbasi bu tələbləri

*qismən ödəyir, Azərbaycanda qəbul edilən yeni əlifba işə, heç bir istisnasız, dilin fonetik xiüssüyyətlərinə tamamilə cavab verir».* (11, səh. 166). Qurultayda həm ərəb əlifbasi tərəfdarlarının, həm də latin əlifbasi tərəfdarlarının iki əsas məruzə ilə çıxış etməsi nəzərdə tutulmuşdu ki, bunlardan biri məhz Fərhad Ağazadənin məruzəsi idi.

Beləliklə, 19-cu əsrin ortalarından M.F.Axundovla başlayan və Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra yeni vüsət alan yeni əlifba ideyası, 1926-cı il fevralın 26-dan martın 6-a qədər davam edən Birinci Beynəlxalq Türkoloji qurultayda müzakirəyə çıxarıldı. Qurultayın, 117 nəfərin iştirak etdiyi 4 mart tarixli 13-cü iclasında, (qurultayda, ümumilikdə, 37 milləti təmsil edən 131 nümayəndə iştirak edirdi) 101 nəfər lehinə, 7 nəfər əlehinə və 9 nəfər bitərəf olaraq latin əlifbasının bütün Türk-tatar respublikalarında tətbiq edilməsi qərara alındı: *"Yeni türk (latin) əlifbasının ərəb əlifbasi və islah olunmuş ərəb əlifbasi üzərində üstünlüyüünü və texniki asanlığını, eləcə də ərəb əlifbasi ilə müqayisədə yeni əlifbanın mədəni-tarixi və tərəqqi baxımından böyük əhəmiyyətini nəzərə alaraq, qurultay yeni əlifbanı qəbul edir və onun həyata keçirilmə yollarını hər bir türk-tatar respublikasının öz öhdəsinə buraxır"* (11, səh. 401). Qurultay, bu məsələdə çox uğurlu işlər görmüş Azərbaycanın təcrübəsindən istifadə etməyi də türk-tatar və başqa xalqlara tövsiyə etmişdi.

**Ümumittifaq Yeni Əlifba Komitəsinin fəaliyyəti.** Fərhad Ağazadə, yalnız Azərbaycanda deyil, eləcə də Ümumittifaq miqyasda latin əlifbasını həyata keçirmək məqsədilə 1927-ci il fevralın 28- də yaradılmış Ümumittifaq Yeni Əlifba Komitəsinin işində də çox fəal iştirak etmişdir. Komitənin 3 iyun 1927-ci ildə Bakıda keçirilən birinci Plenumunda Ümumittifaq Türk-Tatar respublikaları tərəfindən təqdim edilmiş əlifba layihəlerinin unifikasiya edilməsinə (birləşdirilməsinə) nail olundu və birləşdirilmiş yeni Türk əlifbasi qəbul edildi (9, səh. 85). Təqdim edilmiş layihələr arasında birləşdirilmiş yeni Türk əlifbasına ən yaxını məhz Azərbaycan YÖK-nin hazırladığı variant idi.

Birləşdirilmiş əlifbada hərflərin düzülüşünün, əsasən, Azərbaycan variantı üzrə aparılmasında da Fərhad Ağazadənin fikri keçərlər olmuşdur. Belə ki, Qırğızistan nümayəndəsi hərflərin düzülüşü üçün, ərəb və latin əlifbalarının hər ikisindən götürülmüş ortaq sistemə əsaslanan Qırğız variantını teklif edəndə, məhz Fərhad Ağazadə buna etiraz etmiş və yeganə düzgün variantın Azərbaycan variantı olduğunu kəsərli dəlillərlə sübut etmişdir. (12, səh.38)

Fərhad Ağazadənin Ümumittifaq Yeni Əlifba Komitəsində fəaliyyəti komitə tərəfindən çox yüksək qiymətləndirilmişdir. Bu haqda təşkilatın sədri Səməd Ağamalioğlu tərəfindən verilən 7 fevral 1929-cu il tarixli, 203 sayılı (3, F-515, t-1, iş-68) və təşkilatın elmi şurası tərəfindən verilən 11 mart 1929-cu il tarixli, 369 sayılı (3, F-515, t-1, iş-69) iki yüksək röy onun şəxsi fondunda saxlanılır. Ümumittifaq Yeni Türk Əlifbası Mərkəzi Komitəsi yeni türk əlifbasi tarixinin yazılması kimi məsuliyyətli bir işi də məhz Fərhad Ağazadədən xahiş etmişdi. (3, F-515, t-1, iş-40, ÜYTÖMK 26 mart və 11 aprel 1928-ci il tarixli məktubları). Bu haqda monoqrafiyanın Bəkir Çoban-zadə ilə birlikdə yazılması nəzərdə tutulsa da, bu kitab Qəhrəman Qaraqashlı ilə birlikdə (9) yazıldı. Təəssüf ki, bu dəyişikliyin səbəbini heç bir arxiv materiallarında və başqa mənbələrdə tapa bilmədik. Həcm baxımından kitabın təxminən 32-ni təşkil edən birinci hissə Fərhad Ağazadə tərəfindən yazılmışdır. «Krasnaya Tatariya» qəzeti 23 dekabr 1928-ci il tarixli 298-ci sayında kitabın ikinci hissəsində fərqli olaraq, birinci hissə haqqında çox yüksək fikirlər söylənilmiş və Fərhad Ağazadənin buraya daxil olan oçerkələrinin daha böyük tirajla (mövcud tiraj 2000 nüsxə idi) ayrıca çap olunması tövsiyə edilmişdi (3, F-515, t-1, iş-55, v-87).

**Nəticə.** Nəhayət, 21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən Azərbaycan YÖK-nin 6 illik yubileyi münasibətilə verilmiş və həmin ilin oktyabrında komitənin 4-cü sessiyasında təsdiq olunmuş qərarla, 1 yanvar 1929-cu ildən etibarən, Azərbaycanda ərəb əlifbasi, 1923-cü ildən başlayaraq paralel tətbiq olunan latin əlifbasi ilə rəsmi əvəz olundu. Ümumiyyətlə, ərəb əlifbasının latin əlifbasi ilə əvəz olunması uğrunda mübarizədə Fərhad Ağazadənin rolü çox böyükdür. Bu mübarizənin bir

hərəkat şəkli almasından sonra Fərhad Ağazadə bu yolda ən barışmaz və ardıcıl mübarizə aparan şəxs olmuşdur. Onun «Əlifba tarixində türklərin vəziyyəti» (1919), «Dilimizin türkləşməyinə çarələr» (1919), «Əlifbanın dil yanlışlıqlarına təsiri» (1921), «Əlifba məsələsi əvvəlcə Azərbaycanda doğulduğu kimi yalnız orada da həll edilecəkdir» (1921), «Türk əlifbasını islah etmək olarmı?» (1922), «Türk əlifbasının islahi mümkündürmü?» (1922), «Nə üçün ərəb hərfəri Türk diline yaramır?» (1922), «Yeni Türk əlifbası» (1922-S.S.Axundzadə və M.C. Məhəmmədzadə ilə birlikdə), «Yeni Türk əlifbası ideyasının yaranma tarixi və həyata keçirilməsi» (1926, rus dilində), «Yeni Türk əlifbası layihələrinin unifikasiyası üzrə materiallar» (1927, rus dilində), «Yeni əlifba hərəkatının inkişaf tarixi və uğurları haqqında oçerk» (1928-Q.Qaraqasılı ilə birlikdə, rus dilində), və s. çoxsaylı əsərləri Fərhad Ağazadənin latin əlifbası yolunda necə səylə çalışdığını sübut edir. Ümumiyyətlə, Fərhad Ağazadə əlifba ilə bağlı 30-a yaxın məqalə və bir neçə monoqrafiyanın müəllifidir. Fərhad Ağazadə haqqında yeganə monoqrafiyanın müəllifi, Fərhad Ağazadə yaradıcılığını o dövrün «ictimai-pedaqoji problemləri» fonunda geniş şərh edən professor Əjdər Ağayev, Fərhad Ağazadənin yeni əlifba uğrunda mübarizədə rolunu belə qiymətləndirir. «F. Ağazadə Yaxın və Orta Şərqdə əsrlərdən bəri kök salmış ərəb əlifbasının nöqsanlarını göstərən və onu islah etməyə çalışan, bu yolda uzun və gərgin mübarizə aparan böyük şəxsiyyət, M.F.Axundovdan sonra bu sahədə ikinci simadır. Sovet Azərbaycanında yeni əlifba ideyasını birləşdirən olaraq meydana atan F. Ağazadə yeni əlifba uğrunda hərəkatın liderlərindən sayılmışdır». (13, səh.6).

Azərbaycanda ərəb əlifbasının islahi və dəyişdirilməsi uğrunda çalışanlar sırasında Cəlil Məmmədquluzadə (1866-1932), Firudin bəy Köçərli (1863-1920), Məmmədtağı Sidqi (1854-1904), Rəşid bəy Əfəndiyev (1863-1942), Mahmud bəy Mahnudbəyov (1863-1923), Soltan Məcid Qənizadə (1866-1937), Məhəmməd Ağa Şaxtaxtlı (1846-1931), Səməd Ağamalioğlu (1867-1930), Ömrə Faiq Nemanzadə (1872-1941), Azad bəy Əmirov (1889-1939), Süleyman Sani Axundov (1875-1939), və s. şəxsiyyətlərin də rolü qeyd edilməlidir. Bu yazının məqsədi Azərbaycanda əsrlər boyu mövcud olan ərəb əlifbasından latin əlifbasına keçid prosesini izləmək idi. Bununla bağlı əsas məqamları belə sistemləşdirmek olar: 1. Ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi ideyası ilk dəfə 19-cu əsrin 70-ci illərində M.F.Axundovdan irəli gəlmişdir. 2. Bu məsələnin praktik həyata keçirilməsində ilk real təşəbbüs M.F.Axundovun davamçılarından olan Mirzə Riza Xana məxsusdur. 3. 20-ci əsrde (əsasən də Oktyabr inqilabından sonra) bu ideyanın həyata keçirilməsi yolunda ən barışmaz mübarizə aparan əsas sima Fərhad Ağazadə olmuşdur. Fərhad Ağazadənin bu yolda tarixi xidməti ondan ibarətdir ki, o ardıcıl və planlı mübarizə neticəsində, onilliklər boyu yalnız ideya olaraq qalmış yeni əlifbanın praktik tətbiqinə nail ola bildi.

Fərhad Ağazadə «Nə üçün ərəb hərfəri Türk dilinə yaramır?» əsərində 19-cu əsrin ortalarından başlayan yeni əlifba uğrunda mübarizəni 3 dövrə ayırmışdır:

1. Mirzə Fətəli Axundov dövrü;
2. Şaxtaxtlı Məhəmməd Ağa dövrü;
3. İntibah dövrü - Azərbaycanda Şura hökuməti qurulandan sonrakı dövr.

Fikrimizcə, Fərhad Ağazadənin bu yolda necə ardıcıl və sistemli mübarizə apardığını öyrəndikdən sonra, bu mübarizədə Oktyabr inqilabından sonrakı dövrü məhz Fərhad Ağazadə dövrü adlandırmıq daha doğru olar.

Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşada anadan olmuşdur. 1895-ci il iyunun 1-də Fərhad Ağazadə Zaqafqaziya Müəllimlər Seminariyasının (ZMS) məzunu Camal bəy Fətəlibəyovun Şuşada açdığı (18 mart 1893-cü ildə açılmışdır) 1 sinifli rus-tatar məktəbini bitirir (3, F-515, t-1, iş-41, 42) və elə həmin il sentyabrın 1-dən etibarən məhz Camal bəy Fətəlibəyovun təşəbbüsü və köməkliyi ilə ZMS-in hazırlanmış sinfinə qəbul edilir. 1899-1900-cu tədris ilində ZMS-i bitirən Fərhad Ağazadə ibtidai xalq məktəbi müəllimi şəhadətnaməsi alır və təxminən 5 ilə yaxın Yelizavetpol quberniyasında müxtəlif kənd və şəhər məktəblərində müəllimlik edir.

1905-ci ilin dekabrında Fərhad Ağazadə Bakıya dəvət olunur və 1-ci rus-müsəlman

məktəbinə müəllim təyin edilir. Bu dövrə müxtəlif vaxtlarda 1-ci və 4-cü rus-müsəlman məktəblərinə müdirlilik edən Fərhad Ağazadə geniş ictimai fəaliyyətlə də uğurla məşğul olur. Fərhad Ağazadə o dövrün əsas qəzetləri olan «İrşad», «Həyat» qəzetləri, eləcə də «Dəbistan» jurnalı ilə six əlaqə saxlayır, tez-tez bu mətbuat orqanlarında məqalələr yazır. Kasıbların uşaqlarının təhsil alması vacibliyinə həmişə önəm verən Fərhad Ağazadə bu məsələlərə kömək məqsədilə, 1906-ci il avqustun 1-də Bakıda «Nicat» maarif cəmiyyətinin yaradılmasında iştirak edir və həmin cəmiyyətin idarə heyətinə üzv seçilir. (Cəmiyyətin ilkin adı «Nəşri maarif» olmuş, sonra avqustun 22-də dəyişdirilərək «Nicat» adlandırılmışdır). Məhz burada o, dövrünün qabaqcıl ziyalıları – H.Zərdabi, S.S.Axundov, Ü.Hacıbəyov və başqaları ilə tanış olur və bu insanlarla gündəlik temas onun fəaliyyətinə müsbət təsirsiz ötüşmür. 1909-cu ilin yayında çarizmin rus-müsəlman məktəblərində təhsil siyasetinə öz etirazını açıq şəkildə bildirən (o, bir qrup qabaqcıl müəllimlə birlikdə rus-müsəlman məktəblərinə dövlət tərəfindən verilən ana dili dərslərinin az olduğunu bildirmiş və onun artırılması zəruretini irəli sürmüştü) Fərhad Ağazadə uzun sürən müzakirə və mübahisələrdən sonra şəhər məktəbləri inspektoru Məcnun Qəniyevin sərəncamı ilə 4-cü rus-müsəlman məktəbinin müdürü vəzifəsindən azad edilir. (3; F-515, iş-70, v-9). Onun vəzifəsindən kənarlaşdırılmasının səbəblərilə bağlı xalq məktəbləri inspektorunun, Fərhad Ağazadənin 16 iyun 1909-cu il tarixdə məzuniyyət götürmək üçün yazdığı ərizəsinə qoyduğu dərkənar xeyli maraqlıdır. (3; F-15, iş-49).

Müdir vəzifəsindən azad edilən Fərhad Ağazadə 1909-cu il sentyabrın 1-də dini cəmiyyət olan «Səadət» cəmiyyətinin eyniadlı məktəbinə müdir müavini təyin edilir. (müdir Əlibəy Hüseynzadə idi). Fərhad Ağazadə burada rus dili dərsi deyən Ü.Hacıbəyovla birlikdə işləyir, hesab, cəbr və həndəsə dərslərini deyir. Məktəbdə ana dili dərslərini Mirzə Əbdülqədir İsmayıllzadə (Mikayıl Müşfiqin atası) deyirdi. 1900-cu ildən pedaqoji fəaliyyətə başlayan Fərhad Ağazadə həm də ciddi surətdə dərslik yazımaqla məşğul olurdu. O, 1908-ci ildə bir neçə nəfərlə birlikdə (Südeyman bəy Əbdürəhmanzadə, Süleyman Sani Axundzadə, Abdulla Talibzadə, Abdulla bəy Əfəndizadə və Mahmud bəy Mahmudbəyov) «ikinci il», 1912-ci ildə «Ədəbiyyat məcmuəsi» dərsliklərini yazmışdır. Onun maraqlı əsərləri arasında 1915-ci ildə çap etdiyi «Firəngistan» kitabını da qeyd etmek lazımdır.

(Fərhad Ağazadənin Azərbaycanda Sovet hakimiyyəti qurulana qədərki həyatı və pedaqoji fəaliyyəti ilə ətraflı məlumat almaq üçün bax: 13, səh.25-46). Fərhad Ağazadə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı illərdə də həmişə cəmiyyətin ən vacib məsələlərini önə çəkmişdir. Bu dövrə o səhhətində, xüsusən də, sağ ayağında olan çox ciddi problemlərə baxmayaraq (bu illərdə o bir sira məqalələrini «çolaq» imzası ilə yazmış və bir müddət sonra onun sağ ayağı amputasiya edilmişdi; 3, F-515, t-1, iş-68) böyük əzm və inadkarlıqla, demək olar ki, ömrünün sonuna qədər Azərbaycanın həyatında çox böyük əhəmiyyətə malik bir məsələ ilə - ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi məsələsi ilə məşğul olmuşdur. Yuxarıda geniş bəhs edildiyi kimi bu sahədə o, M.F.Axundovdan sonra ikinci sima kimi qiymətləndirilir. «*O, hətta latin əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri kimi qiymətləndirilirdi.*» (3; F-515, t-1, iş-68)

Fərhad Ağazadə həyatının son illərində Azərbaycan SSR EA-nın tarix şöbəsinə rəhbərlik etmiş və 1931-ci il yanvar ayının 4-də Bakıda vəfat etmişdir. Ölümündən sonra onun arxiv (yarıncıq əlyazmaları, tamamlanmış kitabları, qiymətli məlumatlarla dolu saxladığı qəzet və jurnal kəsikləri, məktub və teleqramları, şəkilləri və s., eləcə də 898 (səkkiz yüz doxsan səkkiz) ədəd şəxsi kitabı, onun həyat yoldaşı Gövhər Xanım Ağazadə tərəfindən Azərbaycan Dövlət Muzeyinə təhvil verilmişdir. 1979-cu ildə 4 iyul tarixli 277 sayılı protokola əsasən Fərhad Ağazadənin şəxsi fondu Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə (indiki Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxiv) köçürülmüş və hazırda 81 saxlama vahidi şəklində burada saxlanılır.

## ƏDƏBİYYAT

1. *Mirzə Fətəli Axundov*. Əsərləri, 3 cilddə, 3-cü cild. ASSR EA Nəşriyyatı, Bakı – 1962.
2. M.F. Axundovun fondu. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Əlyazmalar İstitutu, Fond-2
3. Fərhad Ağazadənin fondu. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxiv, Fond-515
4. *Fərhad Ağazadə*. «Nə üçün ərəb hərfəri Türk dilinə yaramır?» Bakı, 1922 (əski əlifba ilə türk dilində).
5. *Mirzə Riza Xan*. «Müntəxəbe Daneş» (fars dilində), İstanbul, 1891.
6. Azərbaycan Demokratik Respublikası fondu. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi. Azərbaycan Dövlət Arxiv, Fond-51
7. *Abdulla Əfəndizadə*. «Son Türk Əlifbası», Bakı, 1919.
8. AMİK nəzdində YAƏK-nin fəaliyyəti haqqında. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi. Azərbaycan Dövlət Arxiv, Fond-103
9. *Ф.Агазаде, К.Каракашлы*. Очерк по истории развития движения нового алфавита и его достижения. Издание ВЦК НТА. Казань, 1928.
10. *Ф.Агазаде*. История возникновения и проникновения в жизнь идеи нового тюркского алфавита в АССР. С 1922 по 1925 год. Издание КНТА, Баку- 1926.
11. Первый Всесоюзный Тюркологический съезд. 26 февраля - 5 марта 1926 (стенографический отчет). Баку. АССР, 1926 г.
12. *Ф.Агазаде*. Материалы по унификации проектов нового тюркского алфавита. Издание ВКНТА, Баку, 1927.
13. *Əjdər Ağayev*. Fərhad Ağazadənin pedaqoji görüşləri. Bakı: Maarif, 1987.

\*\*\*

**КОНЦЕПТУАЛЬНЫЕ ИДЕИ КНИГИ «НА ПОРОГЕ ЖИЗНИ» В ОБЛАСТИ  
СОЦИАЛЬНОГО СТАНОВЛЕНИЯ ПОДРОСТКА, ФОРМИРОВАНИЯ ЕГО  
САМОУПРАВЛЕНЧЕСКИХ НАВЫКОВ В ЭТОМ НАПРАВЛЕНИИ**

**Нигяр МУРАДОВА, кандидат педагогических наук**

В настоящее время возросла роль первоначального гражданского образования для подростка, заканчивающего общеобразовательную школу и, вступающего на порог большой жизни, который, в первую очередь, должен отличаться нижеследующей готовностью к жизненно-профессиональному самоопределению и к самореализации как в современном обществе своей страны, так и других:

- национально-нравственной (самоосознание цели своей жизни, самопонимание личностной значимости в ней);

- социально-психологической (самоконтроль социального поведения при социальных отношениях, самоанализ и самооценка жизненного мотива);

теоретико - практической (знание основ хозяйственно -экономической, семейно - правовой, гигиено - половой, социально - общественной жизни; сформированность самоуправленческих навыков во всех этих направлениях).

Безусловно, в соответствии с этим усиливается социально-психологическая потребность индивидуума к самопознанию, к самопониманию, к самоизменению, к самовоспитанию с целью самоподготовки к самореализации в глобальном мире. Однако, у большинства старших подростков недостаточно развиты нравственно – гражданские качества, недостаточно сформированы личностные мотивы поведения, которые непроизвольно являются социально-психологического-педагогическими факторами противоречия между личностью «Я + хочу + не знаю» и личностью «Я +